



Rəvan Cavid

\*\*\*

Rəngini dəyişir gecəylə gündüz,  
Balıqları atır sahilə dəniz,  
Noyabrdə tapşırır canını payız,  
Sən yoxsansa...

Bir evin sükütu canımı sıxır,  
Pəncərə ağlayır, qapı kor baxır,  
Küləkdi, yağışdı, çöldə qar yağır,  
Noyabrdə qış olur?!  
“Neçə belə illərə...”  
Ad günü təbriki də  
bəd dua, qarğış olur,  
Sən yoxsansa...

\*\*\*

Gözləmək öyrədir səbir etməyi  
– İstəmirəm...  
Ağrılar böyüdürmüş insanı  
– İstəmirəm...  
Darıxmaq məsum edir ən kirli vicdanı  
– İstəmirəm...  
Ağlamaq ruhun azadlığıymış  
– İstəmirəm...  
Ümid ölməyə qoymur  
– İstəmirəm...  
Payız şair edir ən sərt adamı  
– İstəmirəm...  
Mən səbirsiz,  
uşaqcasına,  
ağrımadan, darıxmadan,  
gözləmədən, ağlamadan,  
birçə yaz günü  
sevgilin olmaq istəyirəm...

\*\*\*

Əlini ver!  
Səni də aparım cənnətə,  
darıxsan,  
bir alma qədərdi məsaflə,  
Orda dəniz mavi deyil,  
Orda günəş sarı deyil,  
Orda Allah uzaq deyil,  
Orda dua etmir heç kim,  
Orda sevgi yoxdu heç,  
Orda heç kim gözləmir,  
Orda darıxmır adamlar,  
Orda alma ağacları,  
Sünbüл tarlaları,  
Günəş qırmızı,  
Dəniz dümağ.  
Orda sənlə mən sevə bilmərik bir-birimizi.

\*\*\*

Günəşdən bir az sarı,  
gecədən bir az qara,  
dənizdən bir az mavi,  
süddən bir az ağıdır bu şəhər.  
Sənin saçların da bir az sarı, bir az qara,  
mənim şeirlərim də bir az mavi, bir az ağı.  
Bədənimiz bu şəhərdə,  
ruhumuz bədənimizdə qonaq,  
yəni gedəcəyik  
Bakıdan əvvəl-axır.  
Hələ dayan, getmə, gözlə,  
bu şəhərin bizdən başqa  
kimi var axı?!  
Bu şəhərdə hər şey kiçik:  
tozlu küçələr də,  
parklar da,  
xatırələr də,  
darıxan gözlərin güzgüsü olan  
pəncərələr də,  
adamlar da,  
sevgilər də,  
hər şey balaca bu şəhərdə.  
Dualar bir ovucluq,  
şeirlər bir kitablıq,  
sədaqət bir yaxşılıq qədər,  
suallar bir cavablıq.  
Şüşəli binaları,  
Xəzəri var bu şəhərin,  
bir də Qız qalası,  
daşlardan başqa hər şey  
toz qalası  
bu şəhərdə.